



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 426-VQD nömrəli Qanununun tətbiqi və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli 1188 nömrəli Fərmanınının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 noyabr 2020-ci il

№ 441

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 4 noyabr
tarixli 441 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi mexanizmini müəyyən edir.

1.2. Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və müvafiq xarici dövlətin milli qanunvericiliyi nəzərə alınmaqla həyata keçirilir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. xaricdə yaşayan aztəminatlı azərbaycanlı - Qanunun 1-ci maddəsi ilə müəyyən olunmuş, ortaaylıq gəliri yaşadığı xarici ölkənin ortaaylıq əməkhaqqından az olan və həmin ölkədə 182 (yüz səksən iki) gündən çox müddətdə yaşayan azərbaycanlı;

2.1.2. xaricdə yaşayan aztəminatlı azərbaycanlılara göstərilən sosial yardım - onların sosial vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş birdəfəlik pul yardımı.

3. Sosial yardım almaq üçün müraciətə əsas yaradan hallar

3.1. Aşağıdakı hallarda xaricdə yaşayan aztəminatlı azərbaycanlılar Azərbaycan Respublikasından sosial yardım almaq hüququna malikdirlər:

3.1.1. qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda;

5.2.1. bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan sənədlərdə əks olunan məlumatlarda uyğunsuzluq aşkar edildikdə və ya göstərilən məlumatlar tam və ya düzgün olmadıqda;

5.2.2. şəxs yaşadığı ölkənin müvafiq dövlət orqanlarından sosial yardım aldıqda.

5.3. Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi hallarda yardımın məbləği və göstərilmə tarixi, təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildiyi hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın surəti həmin gün müraciət edən şəxsin əlaqə vasitələrinə göndərilir.

5.4. Sosial yardımın təyin olunması və ya sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

6. Sosial yardımın ödənilməsi

6.1. Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində sosial yardımın ödənilməsi həyata keçirilir.

6.2. Sosial yardım bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində nəzərdə tutulan hallarda müraciət edən şəxsin bank hesabına, 3.1.3-cü yarımbəndində nəzərdə tutulan halda isə cənazənin Azərbaycan Respublikasına gətirilməsinə məsul olan qurumun hesabına köçürülmə yolu ilə ödənilir.

6.3. Sosial yardımın ödənilməsi gecikdirildikdə, müraciət edən şəxs bu barədə Fonda və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat verə bilər.

7. Sosial yardımın yuxarı həddi

7.1. Sosial yardımın yuxarı həddi 3000 (üç min) manat müəyyən edilir.

8. Sosial yardımın göstərilməsinə nəzarət

8.1. Sosial yardımın göstərilməsinə nəzarət Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
